

Qərb mediasının erməniyönümlü hekayələri Qarabağ həqiqətini əks etdirmir



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-in nüfuzlu "The National interest" nəşrində "Dağılıq Qarabağ münaqişəsi: "Demokratiya ilə bağlı iddialar amil hesab edilə bilməz" başlıqlı məqaləsi dərc olunub. Politoloq soydaşımız həmin yazıda bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində başlanmış son hərbi əməliyyatlarla bağlı bir sıra ekspertlər və qlobal media mənsubları demokratiya ilə bağlı problemləri Ermənistən–Azərbaycan münaqişəsinin yenidən alovlanmasında əsas amil kimi göstərirler. Lakin müəllifin fikrincə, demokratik çatışmazlıqlarla bağlı iddialar mediada artıq mövcud olan erməniyönümlü hekayələrə uyğundur və bu səbəbdən, həqiqəti əks etdirə bilməz.

Fərid Şəfiyev daha sonra qeyd edib ki, münaqişənin kökləri Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil Azərbaycan və Ermənistənla əlaqəsi yoxdur: "Tariix də bu münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi demokratik çatışmazlıq və ya bir qrupun da dediyi kimi dini amillerdən asılı deyil. Münaqişə ermənilərin Azərbaycanın Dağılıq Qarabağ bölgəsinin Ermənistənə birləşdirmək mənasını verən "miat-sum" konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində baş verib. İki xalq erməni milliyətçiliyinin alovlanmasından əvvəl birlikdə sülh şəraitində yaşayıblar. Erməni ekstremistlər tərəfindən azərbaycanlıların ilk qovulması 1987-ci ilin payızında Qafan şəhərində başlayıb".

Soydaşımız ABŞ nəşrinin oxucularının nəzərinə onu da çatdırıb ki, Qərbin Azərbaycana qarşı qərəzlə mövqeyi hemişə olub və hətta 1992-ci ildə Azərbaycan öz torpaqlarını itirdiyi bir vaxtda ABŞ Azərbaycana yardımını qadağan edən 907 sayılı "Azadlığa dəstək aktı"nı qəbul edib. Müəllifin sözlərinə görə, digər maraqlı məqam odur ki, hökumət və müxalifət olmasından asılı olmayıaraq bütün siyasi güclər, nehayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı, məcburi köçküñ və qəçqinlərin öz torpaqlarına qayیدaçığu ümidi ilə hərbi əməliyyatlar üçün birləşiblər. Yəzidə xatırladılır ki, iyulun 14-də Bakıda

keçirilən yürüş də onu göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən tek siyasi qurumlar deyil, həm də bütün xalqdır.

Fərid Şəfiyev bildirir ki, Ermənistənə gəldikdə, bu ölkə bütün öten illər ərzində avtokratiya və korrupsiyadan eziyyət çəkməsine baxmayaraq buna göz yuman beynəlxalq alemle üzüzdür: "Hətta bu gün də Ermənistənən beynəlxalq hüquq pozması və BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnaməsini yerinə yetirməməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli etirazla üzləşmir. Bu, bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl narahatlığı demokratiyanın olub-olmaması ilə bağlı deyil".

Müəllif yazının davamında vurgulayıb ki, Ermənistən–Azərbaycan münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan qaynaqlandığına dair arqumentdən belə netice çıxarmaq olar ki, əgər demokratiya problemi olmasa idi, münaqişə həll olunardı. Müəllifin sözlərinə görə, lakin bu arqument Qərbin demokratik ölkələrində, məsələn, Kanadada Kvebek, Böyük Britaniyada Şotlandiya, İspaniyada Kataloniya və Belçikada Flamand məsələsinə geldikdə işləmir və bu ölkələrdə irəli demokratianın mövcudluğu bu münaqişələrin başlamasının qarşısını almır.

Fərid Şəfiyevin yazısı bu sözlərlə bitir: "Qlobal media ekspertlərinin



mövqeyi Ermənistən–Azərbaycan münaqişəsi və onun səbəblərinə gəldikdə, Qərb mediasının qərəzini üzə çıxarıb. Xatırlamaq yerinə düşər ki, sərhədlərin yenidən çəkilməsi Avropa-da iki qlobal mühəribəyə səbəb oldu. Davamlı sülhə nail olmaq üçün əsas düstur Azərbaycanın da təklif etdiyi kimi ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsindən ibarətdir".

Hazırladı:
R.TAHİR,
"Xalq qəzeti"